

İlham Əliyev

Ərdoğana başsağlığı verdi



Prezident İlham Əliyev Türkiye Prezidenti Recep Tayyip Ərdoğana başsağlığı verib.

Adalet.az xəbər verir ki, başsağlığı məktubunda deyil:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Ailəniz üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqça kədərindərdi. Bu ağır itki ilə əlaqədar kədərindən bələd, Sizə və ailənin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Qoşunların təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam edir

Azad edilmiş rayonlarda yerləşən qoşunlarınızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumatə görə, bölmələrimizin disloksiyası olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdə mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.



Rəşad Məcid: Belə sıxlıq yaratmağa dəyməz



Səhərin ortasında bu qədər postlar qurmaga ehtiyac yoxdur, lazımsız tıxac yaradır. Onuz da icazəsiz çıxan bir faiz ancaq olar, onlar da heç post olan yerden keçmirlər.

Bir faizə görə bu cür sıxlıq yaratmağa dəyməz. Yoxlamannı daha kreativ yolunu tapmaq lazımdır.

Vasif Talbov yaralı hərbçilərlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talbov Vətən mühəribəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb. Adalet.az xəbər verir ki, Əlahiddə Ümmüqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisinin Sədri report verib.



Ali Məclisin Sədri hospitalda müalicə olunan hərbçilərin sehəri və qidalanması ilə maraqlanıb, onları səhəbət edib. Vətən mühəribəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirib.

Yaralı həbi qulluqcu, "Azərbaycan bayraqı" ordenli mayor Təbriz Zeynalov öz adından və döyüş yoldaşları adından minnətdarlıq edərək deyib ki, dövletin qayğısını daim üzümüzde hiss edirik.

Hekimlər sağlamışığımız bərpasına hərəkəfi kömək edirlər. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdığımızda sonra xidmətimizi yənə da uğurla davam etdirəcəyik.

Hospitalda müalicə alan yaralı həbi qulluqçulara hədiyyələr təqdim olunub, aparılan şirniyyatlar mətbəxə verilib.

www.adalet.az

Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və "Bravo" supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdən hərbi xidməti dəvam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fordi qulluq və gülçiliklər ibarət bağışlarla çatdırılmalıdır.



Bu bir xalq qəzeti



Qurucusu:
Adil Mirbaşiyev

ƏDALƏT

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin iyulundan çıxır

N 168 (5828) 22 dekabr 2020-ci il

Qiyməti 30 qəpik

Şuşaya qayıdışın ilkin tarixi

Güman edirəm ki, ən azından, gələn ilin yayında bir qisim insanların Şuşaya köçürülməsi baş verəcək.

Bunu Azərbaycanın İşgal Olunmuş Ərazilərinə dəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Teşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qıymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

"Generatorlar vasitəsilə bütün şəhər işıqlanıdır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, on-



lar dağdırılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürülecekler". (report)

Dövlət Agentliyindən Yeni il xəbərdarlığı

Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotelərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə bağlı şəhər və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında qeyd olunub. Məlumatə görə, Agentlik Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədardır. Kütləvi tədbi, sənəlik və konsert proqramlarının təşkil edilməsi qadağandır. Ölkə votandasının Bakıda və ya regionlarında yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakçı bağlı hor hənsi elan və dövrlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əmlətərləri zoruridir. Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacaq təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşı alınacaq, təskilatlar və istirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə colb olunacaqlar.

AZTV-yə qarşı aparılan qarayaxmaya cavab

Bax: seh-2

Keşif Paşinyanın əlini havada qoydu

Ermenistanda mühabibədən sonra məğlubiyyət rəmzinə çevrilmiş baş nazir Nikol Paşinyanın qarşı nifrat və nərazılıq artdıqdır.

Adalet.az xəbər verir ki, narazı vətəndaşlar



baş naziri istefaya çağrıır, ona qarşı aqressiv Müxtəlif etiraz formaları ilə ifadə edirlər. Belə etirazlardan biri Sisianda baş verib.

Məlumatə görə, Sisiandakı kilsəyə gələn Paşinyan gözənlənilmədən keşifin sərt təpkisi ilə rastlaşır.

Bəla ki, o, din xadimini el uzatsa da keşif Paşinyanın əlini havada qoyub və baş naziri müqəddəs məkanı tərk etməyə çağırıb.

DOSTLAR, SİZ QƏLƏBƏMİZİ NİYƏ KİÇİLDİRSİNİZ?!

Aqil Abbas
aqilabbas@rambler.ru



Erməniler başa düşürük, bütün gücləri ilə Azərbaycanın Ermənistən üzərindəki möhtəşəm Qələbəsini kiçiltilməyə çalışırlar. Siyasetçiləri, generalları, yüksək vəzifəli dövlət məmurları hamisi ağız-ağıza verib deyirlər, xarici mətbuatı müsələhə verirlər ki, guya Ermənistən Azərbaycan ordusuna deyil, türklərə məglub olub.

Guya onlar Türkiyənin xüsusi təyinatlıları ilə vuruşublar.

Bax: seh-2

- Adınız nədir?
- Miris
- Size 190 manat düşmür, adınızın sonunda "iş" var.

Putin: "Sülhməramlılar Qarabağda həyatlarını təhlükəyə atır"

Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. Adalet.az xəbər verir ki, Putin görüş zamanı Dağlıq Qarabağda rus sülhməramlıların fəaliyyətindən danışır. "Rusiyalı sülhməramlılar dinc həyatın qaytmasına üçün həyatlarını təhlükəyə atırlar", - deyə Putin vurğulayır.



- İki dəli səhəbat edir:
- Süzgəci hara qoydun?
- Zibil qutusuna atdırın.
- Nə? Zibile? Niye?
- Dəlik-deşik olmuşdu.



DAZDRASTVUYET
NAŞE SAMOE KUMANNOE
MINISTERSTVO
ZDRAVAXRENIYA!!!



Oğullarınızın
Qarabağda nə
işləri var id?

Aqşin Dadaşoğlu

Gecələr, soyuq olur səngərlər,
Güllərin işığında, işinir əsgərlər.

Hərədən yanın da olur,
bir güllə istisindən...

Səngərlər böyükül,

Şəhid arzaların,

tüstüsündən...

Vətonin yara yeri qan verdikcə,

Neçə şəhid qanı vurulacaq,

Vətonin damarlarına...

Ünvanına ged çatan əsgər məktubları..

dönür

Şəhid məktublarına...

Hardasa bir fərər şampan partladıb,

Orzları gərxəzəndə...

Əsir düşmənək üçün qumbaranın sinəsinə sixan oğlanlar,

yadına düşür.

Tükərlərin ürpəsi...

Vətonin an uca yeri,


Uca bayraqımızın dalğalandığı yerdə.

Vətonin Anı yeri,

Səngərlərdə, səngərlərdi.



Vətən mühəribəsində qardaşı və həyat yoldaşı Şəhid olan məogrur Azərbaycan xanımı!



Emin Piridən günün statusu

Her şey adama sevməyi və güvənməyi öyrədir. Her şey adama kimsəyə güvənməyi və sevməməyi öyrədir. Yəni her şey və heç ne.

baş naziri istefaya çağrıır, ona qarşı aqressiv Müxtəlif etiraz formaları ilə ifadə edirlər. Belə etirazlardan biri Sisianda baş verib.

Məlumatə görə, Sisiandakı kilsəyə gələn Paşinyan gözənlənilmədən keşifin sərt təpkisi ilə rastlaşır.

Bəla ki, o, din xadimini el uzatsa da keşif Paşinyanın əlini havada qoyub və baş naziri müqəddəs məkanı tərk etməyə çağırıb.

Bela ki, o, din xadimini el uzatsa da keşif Paşinyanın əlini havada qoyub və baş naziri müqəddəs məkanı tərk etməyə çağırıb.



Celil Cavanşir

**Bela, Allah
bu xalqa
səbr versin...**

Deməli, harada safəh, savadsız, nadan, cahil vərəsə özünü ekspert kimi təqdim edib, ataabudullayev, əlimirzliyev ritorikası ilə xalqa dərs keçir. Belələrinə televiziya kanalları 1-2 dəfə səhər vənəq qəçirir, sonra özləri cesarət gəlib sosial səhərə hesablarında cənti yayım açıq xalqa öyüd verirlər. Açıq xalq da bu dərslərə qatılır. Bu amöblər müharibə arşofisində dəha çox dezinformasiya yaymaqla yerlərinin möhkəmləndirildilər. Bir növ "mühərbinin cörəyini yedilər." İndi də şəhid, qazi, yarad adından istifadə edib, hamya meydən oxuyurlar. Hələ pul yüksəklər, yurdun toplaşanlar bir başqa aləmdər.

Cox təsəffüf ki, kütlə, sosial səhər istifadəçiləri bu cür nadan adamların cəhalətindən bixəbərdir, onların toruna asanlıqla dişirilər. Yazılırlar, video çəkirlər, dezinformasiya yayırlar, nifaz saçırlar. Cənki cəhalət dəbdədir, bayğılıq "satılır", düsüklük trendə əvvərilir.

Bu populist bithüceyrətlərin meydən salı>tagında dövrədə biziñ atababulayevi, bayramnurlunu, məhməmməddənizi ilə salmağımız də bir başqa dərddin. Daha dəqiqi, IQ səviyyəsi, düşüncəsi bayramnurlu, məhməmməddənizi səviyyəsində olan ancəq intellektual, sadıvlı, varzırparvar, döyüşkən görünməyə çələsan, kütləni dolayan bir sürü "ekspert" ortaqlıq fırıldanır. Ümumiyyətə həmə basıñ türb, at izi, it izini qarışır. Alləh haqqı mənim ürüm sixlər, tincxuram. Ancəq olıtmızdır bər sey gəlmir, susurqar carəsizcə. Cənki, cəhalət mühərbiçərə aparmaq çox çətinidir. Normal, savadlı, təhsilli adamların müzakirə, mübahisə etməyən var ki, uzaqlıq arqumentlərinə, oxdurqlarınla əks fikirlərinə baxıb adamların aduzub, zövələrən. Cahillə mühəbba, mütəkəra psixoloji travmadır. Cənki cəhalət ekspertrə həyətə və ləzgirdirlər.

Bela, Allah bu xalqa səbr versin...



Səlala Bağırova

**Yox, ölüllər
yaxşıdır...**

Şeñev filmlərdən olan "Uşaqlığın son gecesi"ndə Davudlu Murad'a aid çox maraqlı bir səhnə var. Yəqin ki, filmdə baxanlar xatırlayır bunu - "əziz" rayon sovetinin sədri Muradın məktub yazmağı. Davud diktə edir. "Yaz ki, bu andıra qalmış pillekən ucununn həyətdə yaşamaq mümküñ döylər. Uşaqların hər orda çıxanda yixılər ölüller." Rətada dialoq gedir. Ardıla Murad deyil ki, Davud, bəlkə yazaq ki, uşaqlar pillekəndən yixılıb eziñlərlər. Davud: "Yox, ölüllər yaxşıdır. Qoy galib bir encəmə çəksinler. Adə, bu pillekən da buradan rədd ələsinər de...".... Niye xatırladım bər səhnəni. Dünəndən bəri xəberlər yayılır ki, virusun yeni növü sürətlə gelir. Gelir ey, gelir. Öz də dülə. Ingiliterəndən... Bize gördündüyü kimli bər işlərin arxasında dayanın asas figurlərdən biri Bill Geytsdər. Müraciət yığışib "əziz virus sovetinin sadri" Geytsa bir müraciət ünvanlaşın ki, cipdir, nadir, gətərsin qoşsun, bu virusu rədd ələsin. Vəllah, billah, bezdik ta.

**Buradan mənin çıxardığım
nəticə:**

Sərr deyir ki, seçimlərimiz varlığımızın uyğun bildiyi çağırışlarla səs verəməsidi. Varlığımızın mahiyətimiz biz hisni hadisələrə çağrımı deyil, biziñ onlarıñ içində hansını seçməyimiz mütəyyid. (ekzistensial iradının azadlığı). Yəni biziñ öz seçimlərimiz! Əsgər, yoxsa "anamızın gülləsi" olmaqda biz öz mahiyətimiz, yəni "nə üçünliyümüz" təyin edirik.

Amma o gənc mühərbi və xəsta ana arasında seçimiñ məcburiyyət ucbatndan edirə, bu, o demək deyilim ki, insan azad, məqsədliyən yardaş olsa da, özündən əvvəl məqsədlərinin mövcud olduğunu dənyaya galidə üçün bunun heç bir mənəsi qalmır?



rəli və itkin düşəninin olduğunu rəsmi olaraq açıqladı. Hətta Ermənistən Milli Tehlikəsizlik Xidmətinin keçmiş rəhbəri, politoloq David Şahnazaryan o müdəttədə Xankəndiñ olduğunu, Cəbrayıñ əməliyyat zamanı - üçüncü, ya dördüncü gün artıq 600 ölüleri olduğunu bildirdi: 2-3 oktyabrda biz artıq Cəbrayıñ itirmək. Moskvadan Paşinyana təklif daxil olmuşdu ki, hənsiñ konkret şərt hesabına herbi fealiyyətləri dayandırıñ. Düşən hər dəfə irellidiklə təkliflər də bir o qədər pis olurdu. Bütün bu dövr ərzində sitasiya cəmiyyətə bizim qalib gelməyimiz kimi təqdim edildi. Xatırlayıram ki, 6 oktyabrda baş nazır deyirdi ki, biz əks-hükum hazırlıq və böyük qələbə ərefesindəyik. Tezliklə düşən meğlub edəcəyi vədinə verdi.

Yalanların acı nəticəsi

Ermənistən mənəviyyatı təqdim etdiyi 22-30 oktyabrda 1000-1500 təkliflər də bir o qədər pis olurdu. Bütün bu dövr ərzində sitasiya cəmiyyətə bizim qalib gelməyimiz kimi təqdim edildi. Xatırlayıram ki, 6 oktyabrda baş nazır deyirdi ki, biz əks-hükum hazırlıq və böyük qələbə ərefesindəyik. Tezliklə düşən meğlub edəcəyi vədinə verdi.

Bununla yanaşı, hazırda müxtəlif çaplı top, 22 ədəd Pi-lotsuz Uçus Aparatı, 5Su-25 təyareyi, 50 Tor, Osa, Kub, Krug modeli zenit-raket kompleksindən mehrum olunub. Eyni zamanda döyüş eməliyyatları çərçivəsində xüsusi ehəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odaşan, 1 ədəd Yars, Toçka-U, ballistik rakətlər, "Elbrus" rakət kompleksləri de mehv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm ehəmiyyət kəsib edən radiolokasiya stansiyaları və vəsiti, xüsusi döyüş qərargahları və silah-sursat

miyyəti xalqı aldadır! 200 ənəfətə tekke gözümüzün üzündə, bizim təqdimizde ölümələr var! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın, tank yoxdur. Güllə keçirməyen jiletler tamamilə yararlıdır.

Mühərbi müddətində Ermənistən hökuməti reallığı saxtalaşdırmağa, narazılığa sebəb olə biləcək məlumatları ictimaiyyətdən gizlətməyə davam etdi. Nə qədər itki, ya-



235 müxtəlif çaplı top, 22 ədəd Pi-lotsuz Uçus Aparatı, 5Su-25 təyareyi, 50 Tor, Osa, Kub, Krug modeli zenit-raket kompleksindən mehrum olunub. Eyni zamanda döyüş eməliyyatları çərçivəsində xüsusi ehəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odaşan, 1 ədəd Yars, Toçka-U, ballistik rakətlər, "Elbrus" rakət kompleksləri de mehv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm ehəmiyyət kəsib edən radiolokasiya stansiyaları və vəsiti, xüsusi döyüş qərargahları və silah-sursat

Məşhur olduğu dünyada heç kimin yadına düşməyən insan

Satr ekspofoni belə bir hekayə üzərindən şərh edir. Bir gənc mühərbi dövründə orduya çağırılır. Gəncin xəstə və yataq xəstəsi olan anası var. Bu voziyyətdə gəncin edəcəyi seçim mahiyyətinin şəxsiyyətin qabaqlayır.

Yəni gənə no na sevgisi ilə coşquşlaşdırılmışdır. Anma indi hissindən birini etməlidir. Gənc əsgerliyini getməyi sevər, vətənpərvər olacaq, anasının yanında qalmağı üstün tutarsa, "anاسının güllə balası". Satr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr gərç, ustası onu no üçün düzəldən bilməyəcək. "No" olan yaradın "no üçün" olmalıdır. Amma insan qayçıdan forqlı bir varlıq edən sey onun möqsədsizdir. Sartra gərç, insan bir qayçı, tanrı iso onu düzəldən bəstə deyildir. İnsanın "no üçün" olduğunu özü seçmək azaqlığı var və bu onu öz məhiyyətini müyyən edir.

Yəni gənə no na sevgisi ilə coşquşlaşdırılmışdır. Anma indi hissindən birini etməlidir. Gənc əsgerliyini getməyi sevər, vətənpərvər olacaq, anasının yanında qalmağı üstün tutarsa, "anاسının güllə balası". Satr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqsədi müyyən edir. Sartr deyir ki, insanın menşəyini hadisələr və sevgisinə müyyən edir. Varlıq məhiyyətdən sonra gəlir. Yəni varlıq "no" yox, "no üçün" sənalı cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiq oluyur. Sartr bir qayçı və onu düzəldən ustası möqsədli üzərindən izah etməyə çalışır ki, varlıq "no" olduğunu özündən evvelki "no üçün" möqs



Ceyhun Aşabəyov
Azərbaycan Yazıcılar Birliyinin üzvü,
Qusar rayon Həsənqələ kəndi

Her bir xalqın, dövlətin yüksəliş və tənəzzül dövrü olur.

Her bir xalqın, dövlətin təhlükəsi, sınaqlı illeri, günleri olur.

Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən, yüksək rüfah, mədəni intibahə çatdırıran liderləri olur!

Xoşbəxt o dövlətdir ki, təhlükəsi, sınaqlı illerində ona müdrik, uzaqqorən, iradeli, qətiyyətli və hünərli rəhbərlər başçılıqlı edirlər. Müstəqillik dövrümüzün ilk xilas: karlıq missiyası Ulu Önder Heydər Əliyevə məxsusdur.

Başı çok bələlər çəkse de, Azərbaycan xalqına xoşbəxt xalqlardan hesab etmək olar!

Bu gün bu sözləri daha inamlı, daha sevinçli söyleye bilirik.

Bu inamı, bu sevinci bize bəxş edən xalqımızın xilaskar oğlu İlham Əliyev, Səzin!

Atanız, rəhmətlik Ümummilli liderimiz Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı xaos və anarxiya burulğanından, özbaşınalıq və qanunsuzluqlardan bir dövlət kimi məhvolmadan xilas etdi. Tariximizin en böyük xilaskarlıq missiyası işe yeni dövrün yeni rəhbəri cənab İlham Əliyev, məhz Siz yerine yetirdiniz!

Həm de Ulu Öndərimizin vəsiyyətlərini icra etməkla, onun yarımcı qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək, xalqın en müqəddəs arzusunu uğurla gerçəkləşdirmək tarixən düşdü. Xalqımızın en böyük ağrısı, sağılmaz yarası torpaqların erməni işğalında qalması idi!

BMT qəbul etdiyi dörd qətnaməni yerine yetirə bilmir, ATƏT-in Minsk qrupu dənisiqlərin imitasiyası ilə məşəğol olur, digər beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərinə ədaləti təmin etməkdə azıclık göstərir, Ermenistan isə sühħən boyun qaçırdı. Belə bir mürəkkəb məqamda həm dünyaya

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu

Həyatimdə yaşadığım en böyük sevincə görə təşəkkür!

miqyaslı nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də qətiyyətli sərkərdə kim meydana girdiniz və qorxmaz sərkərdə olaraq bir həməli iş işğal altında torpaqlarımızı düşmənden azad etdiniz!

Bələliklə, itirilmiş əraziləri geri qaytaran dövlət başçısı kimi nəinki Azərbaycan tərixinde, hətta dünən tarixində layiqli və şərfləri yer tutduınız!

Düz 27 il idi ki, Azərbaycan parçalanmış vəziyyətdə çəbalayırdı, ahiimiz içimizde batırıldı.

Düşmən təkcə Dağlıq Qarabağı deyil, üstəlik ona bitişli yeddi rayonumuza da əla keçirərək möhkəməldirme işləri aparmışdı. Öz hegemon dövlətlərin başçıları olan xəç qardaşlarının güvəcincə arxalanın azınlığı düşməndi.

Hətta münaqişəyə "nöqtə qoymaqla" torpaqları özünüň saydırı.

Azənginmiş düşməni ərazilərimizdən qovan Ali Baş Komandan, Vətəni parçalanmış vəziyyətdən xilas etdiniz, torpaqlarımızı yenidən bütövləşdirirdiniz!

XIX əsrənə başlayaraq Azərbaycan əraziyi hesabına özlərinə dövlət quran emirələr sonralar da biziñ torpaq qoparmanın daim fürsətdə olublar.

Öllerinə düşən imkanı heç zaman qaćırımayıblar: bu, 1918-ci idə ilk dəfa müstəqil dövlət quranda da belə oldu, sovet hökümatının ermeni-pərəstliyindən istifadə edib 1948-1953-cü illərdə soydaşlarımızı Ermenistanın ərazisindəki tarixi torpaqlarından deportasiya etdirəndə də!

Otan əsrin doxsanıncı illərində ikinci dəfə dövlət müstəqiliyi qazanmaq şansı yanaranda da ermənilər fərsəti əldən vermediyər...

Təessüf ki, həmin dövrə Azərbaycan çox ağır durumda idi: xalq haqqı rəhbər-

rindən ayrı düşmüdü: ölkəyə maymaq, qorxaq, qətiyyətsiz insanlar rəhberlik edirdi, AXC-Müsavat cütlüyü isə vəzifə harisliyinə düşdüründən ölkədə xaos, anarxiya və özbaşınalıq mühiti yaratmaqla torpaqlarımızın müdafiəsinə imkan verirdi.

Öslindi na nizami ordu quran vardi, nə de onu silah-sursatla temin edə bilən başçı!

Bələ vəziyyətdə 20 faiz ərazimiz işğal olundu! Düşmənə qarşı qəhrəmanlıqla



mübarəze aparan xalq 20 min şəhid versə də, torpağını qoruyub saxlaya bilmədi! Gözəl Qarabağ, ətrafindakı yeddi rayon, bütün strateji yüksəkliklər işğala məruz qaldı!

Məglüb, miskin duruma düşdük! iller boyu düşmənle bir məsa ətrafında oturmali, onların şülu yolu ilə torpaqlarımızı ne vaxt qaytaracaqlarını gözləməli olduq...

Tariximizin en görkəmli sərkərdəsi İlham Əliyev, Siz bizi bu göz kölgəliyindən, baş qaxıncıdan qurtardı!

Sərkərdələr sərkərdəsi İlham Əliyev, Siz bizi "qorxaq millət", "torpağını qoruya bilməyən xalq", "torpaq itirən dövlət" təbliğindən de xilas etdiniz!

Siz bələ hec vaxt yaşamadığımız sevincə yaşıtdınız!

Cənab Prezident İlham Əliyev, Siz tərəximizə qalib rəhbər kimi daxil olduğunuz. Sizin təkbaşına dünyanın otuzdan çox ölkəsinə verdiniz müsbəhələr, yeddi dəfa Azərbaycan xalqına müraciətiniz mühərbiənin tələyini həll etməkdə Ordudan çox əhəmiyyətə malikdir. Siz, əsl sərkərdəsi, böyük hərb komandansınız. Şuşa azad olununda atanınız - Ümummilli lideriniz mezarını ziyarət etdiniz, həm hesabat verdiniz, həm de manevi borcunuza yerine yetirdiniz. Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin mezarını ziyarət etməyiniz dövlətlik ideallarının yerinə yetirilməsinin möhtəşəm hesabat iddi. Ardınca Şəhəidlər Xiyabanından, cənab Prezident, Azərbaycan xalqına müraciətiniz qələbenin lap yaxında olduğunu siqnalı iddi.

Bunu bir xarizma, fitri liderlik istədiyi da hesab etmək olar. Üstəlik Siz, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalasdırmışınız. İdarəetməni dahi siyasi xadim, müsəir müstəqil dövlətminin banisi, xalqımızın Ulu Öndəri Heydər Əliyevdən exz etmisiñiz. Siyasetdə varişlik prinsipi Sizin bir çox çıxışlarında qızırız xətt kimi keçir. Siz dünən liderlərindən fərqləndirən on üstün cəhət xalqı daim təmasda, ünsiyətlə olağanlaşdırır. Müsbəhələrinizden birinə deyiriz: "Bu canlı ünsiyət mənə elimi xalqın nəbəndə saxlaması, nayın insanları narahat etdiyini bilmək və albəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir".

Hörmətli cənab Prezident, Ordumuzun zəfər yürüşünün başında Siz durdunuz, Sizin üzəqgörənlərinizin Qarabağın işğaldən azad olunmasına, böyük zəfərin dünya çapında şərəfi yeri tutmasına rəvac verdi. Şuşanın alınmasında iştirak edən əsgərlərin hamisi Milli Qəhrəman adına laiyəldir:

Ümumiyyətə, Azərbaycan ordusunu qəhrəman Ordudur. Bu ordunun Sizin kimi qalib Ali Baş Komandanı var. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yeni epoxasını yaradı. Bu epoxanın siyasi, iqtisadi, mədəni və bütün sahəviyalarda yeniləndir, dəyişdirən inkişaf etdirən, dəyənmədan, bürdəmədan irəliye aparan Sizsziz, bu mərhələnin adı İlham Əliyev erasıdır! Allah Sizi qorusun. Amin!

VƏTƏN SİZƏ OĞUL DEDİ!

Şəhid Elnur Rəhimov

Azərbaycan Ordusunun MAHHHQ əsgəri Rəhimov Elnur Memmedkərim oğlu 25 iyul 2000-ci idə Qəbələ rayonunun Mixləqovaq kəndində anadan olub.

Elnur Rəhimov noyabrın 1-də Xocavənd döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən atxarışlardan sonra nəsi tapılıb və 1 dekabrda Qəbələ rayonunda dəfn olunub.

"Qardaşım, anam və atam sənə emanət, sen də Allaha"



Bağırlı Mirsədi Mircefar oğlu 12 iyun 2000-ci idə Tərtər şəhərində anadan olub.

Mirsədi Bağırlı 10 oktyabrda Füzuli-Cəbrayı isitiqamətində qehrəmançasına şəhidlik zirvesinə yüksəlib.

Mirsədi şəhid olmazdan evvel ailəsinə ses yəzisi göndərib: "Məndə narahat olmayı, bu yola özüm baş qoyınuşam. Vətəni biz qoruyam ki qorunsun! Bu gün Vətənə biza her şəyden çox ehtiyacı var və mən de Vətənimə mədafiə üçün əlimdən gələni edəcəm. Bu uğurda şəhid olmaq da var. Qardaşım, anam və atam sənə emanət, sen də Allaha."

Daha bir qəhrəmanımızı tanıyalıq

PUA-larla düşməni məhv edən, 42 günlük döyüşdən sonra Şuşa ətrafinda şəhidlik zirvesinə ucalan gizir Ağasadiq Aslanov. O, 1991-ci idə Neftçalanın Kürqarabucuq kəndində doğulmuşdu. Pilotsuz uçan aparatlarda düşmənə qan uddurən gizirizmiz Vətən mühərbişənin də göstərdiyi rəşadət və qəhrəmanlığı görə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.



Şəhid Sirinov Elvin

12 mart 1997-ci idə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Ləçin 3-sayılı təməktə bitirib. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq (gizir) xidmət edirmiş. 26 oktyabr 2020-ci idə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğuldugu kənddə dəfn olunub.

"Vətən uğrunda" və "Cəsər döyüşçü" medalları ilə təltif olunub

Şəhid Lillahov Fərid Logman oğlu. Oğuz rayonunun Baş Daşağıl kəndindəndir. 06.03.1999 təxərisindən anadan olub, hərbi xidməti Fizulidə keçib, iyulda başa vurub qayıtmışdı. Sentyabrın 30 mühərbiyə yollandı və sonuncu döyüşü Şuşanın Daşaltı kəndində olub. Noyabr ayın 8-də Şuşa-Xankəndi istiqamətində alındığı qəlpə yaradasından Şəhadətə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsər döyüşçü" medalları ilə təltif olunub.



Düşmənin qorxulu röyəsi olan şəhid Ruslan Bayramov

Şəhid, baş leytenant Ruslan Bayramov düşmənin qorxulu röyəsi olan qəhrəmanlarımızdır.

Quba rayonunun Əlibeyqışlaq kəndindən olan R.Bayramov tek başına düşmənin 100-e yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxırab.

Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrət və Xocavənd ətrafindakı yüksəkliklərinə keçirilməsində böyük şücaəti olduğunu deyib:

"On son işə o, Suşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdə snayper güləsini seib və bu istiqamətdə təhsil alıb.

Qeyd edək ki, R.Bayramovun qardaşı hazırda hərbi xidmətdədir. Qəhrəmanımızın üzünü belə görmədiyi bir qız övladı var. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

4

MAFIYA

Bu gün ölkədə koronavirusla bağlı durum çox acıncılaşdı. Yeni başsağla demis olsaq, bu xəsteliyə qarşı yetərincə mübarizə aparılmır. Daha doğrusu aparılmır, lakin müsbət nəticə vermir. Həkimləri qinamaq olmaz. Azərbaycan həkimləri həm Böyük Qarabağ Savaşında, həm də koronavirusla mübarizədən böyük döyüşkənliliklə çalışırlar, vuşruşlardır. Hətta bu mücadidədə həm Qarabağ Savaşında, həm də koronavirusla qarşı mübarizədən na qədər həkim şəhid olur. Allah onları o dünənini versin!

Amma görünən və görünməyən tərəf bundan ibarətdi ki, bu gün doğrudan da Azərbaycan apteklerinde dərəbəylik, özbaşınalıq höküm sürür. Cənab Prezidentin baş mühərbiyə qarışdır. O, mübarizələ bağlı çox möhtəşəm bir tarix yazdı. Təessüf ki, digər qurumalar - TƏBİB, Şəhiyyə Nazirliyi, dərman firmaları bu funksiyani yetərince yerinə yetirə bilirlər.

Evdək müləcicələr qızın, həm də çox faciəlidil. Ele insan var ki, ya zələzələ dərmanları təpə bilmir. Haradəsə onlar aptekdən təpə bilmər, deyirlər ki, hemin dərmanlar yoxdur. Xüsusən də qanduruldu - dərmanlar təpələrlər. Tapılanda da çox cənətliyələr. Məsələn, 11-12 manata olğan qazan doldurmaq çələngidir. Təessüf ki, "qarabağ"da 60-70 manata satılır. Bu adı bir iynədir. Ondan da bahalı koronavirus xəstəliyinə preparatları var. Məsələn, arbidolun qiyməti 500, maxneinin qiyməti 280 manatdır. Yeni ele dərman var ki, onun bir qutusunun qiyməti 130 manatdır. Cənab dərmanları da xəstəyə aza tıptədir. Həmin dərmanları da xəstəyə aza tıptədir. Bu iki qutunu isə 130 manatdan hər adam ala bilmir. Məsələn, S vitamini 19 manata, vitaminlər toplusu 23 manata. Hələ bunlar



bu dərmanları qəhetə çıxırırlar? Axi necə olur ki, bir ay bundan qabaq Rusiya istehsalı olan ASS dərmanı apteklərdə satışda iddi. İndi ne üçün təpilir? Nəyə görə təpilir? Təbii ki, ona qədər təpil

Həm oxuduqlarından, həm eştidiklərindən bilirom ki, dünya gələmlı gedimli. Bu gələmlı gedimli dünyanın ilk cizgilarını da Dədəm Qorqud çəkib. Onun diliyə desək, bu dünyaya kimsəyə qalmayıb. Və Məmməd Arazin da diliyə desək, dünya heç kimindi. Elə bu səbəbdəndir ki, bəzən mərasimlərdə bir deymə tez-tez təkrarlanır: "Süleyman qalmayan dünya".

Ha, man də dünənn Süleyman qalmadığını və heç kimin də bu dünyaya sənəsən qədər sahib olmayıağımın dərək edir. Ona görə də ayağımı yorğanıma görə üzədib əllərinə də başın altında çarpazlayanda birəcə şey düşünürəm:

- Kılmlar qaldı bu dünyada?..

Deyə bilərsiniz ki, Aşiq Ali bəsər, bu misri tamam fərqli deyib. Amma mon asığın sözünü heç bir pəl vurmadan kimlərin qaldığı barəsində düşünürəm. Və belə bir möqəmdə görzünüm önlənə golur Məmməd müəllim. Onu hayat yolunu xatırlayram və...

Azərbaycanda onu çoxları tanıydı. Təkcə elm adamları, ziyanlılar deyil, xüsuslu sovet dövründür ondan özələn institutlarda sayılan Xalq Tesorürtüfatında təhsil alan bütün təlobələrin hamisi. Məmməd müəllimlər hətta konradan belə görənən özüni yığışdırırdı. Bu ona olan sayğınnı birinci göstəricisi idi. İkincisi, Məmməd müəllimlərə nüfuzu və onun "Kişi sözü" seçilən bir kriteriya idi. Təlobələr bilirdilər ki, Məmməd Məmmədov sözünün ağasıdır. Başa, elə mon də bir həmşəri, bir qarabağlı kimi o addan tənqimmişdən öncə də qırır duymuşdum, fəx etmişdim. Homin də yığışlar möni addim-addim, zəman-zəman yaxınlaşdırırdı. Məmməd müəllimlər. Qoşetçılıq imkan verdi ki, onuna həmsəbət olun. Hətta üzvətən oturub çay da içim... Elə bu çay mərasimlərində də mon professor Məmməd Məmmədovun özəl həyatına, iç dünəyinə bələd oldum.

Təbi ki, öncəndən onun tərcüməyi-həhya maraqlanmışdım. Bilirdim ki, 1937-ci ilin mayın 9-də Füzuli rayonunun Qarabaglı kəndində doğulub. Burada bir həsiyə çıxmış ki, sovet-alman müharibəsinin 1945-ci ilin 9 may qələbəsindən sonra dəstələr, doğmalar Məmməd müəllimin doğum günü qələbənin gələnlərə birləlikdə qeyd edir. Hətta zarafatla onu qələbenin nümayəndəsi kimi xüsusi statusu olan şəxs sayırdılar. Amma gerçəkə Allah özü Məmməd müəllimlər alım, ziyanı statustu vərmiş vo seçib deyərmişdi.

Bütün yaşlılarından və kənd uşaqları kimi Məmməd müəllimlər də torpağın etrindən, dadından dağın, daşın, bulğın hikmətlərindən xəbərdar idil. O da ot biçmiş, o da odun doğramış, o da mal-qoyun dəlinca örüşə gedib galmışdır. Oxumaq, ali təhsil almaq özünü kənddən çökib qoparmaq

RUHUN RAHATDI, MƏMMƏD MÜƏLLİM

Dünyanın dizibərk kişilərindən biri...

deyildi onun üçün. Həm də kəndini tanıtmaq, kəndini sərfələndirmək və kəndinin təmsilində Azərbaycana layiq olmaq idarəti təhsil Məmməd müəllimlər üçün.

Ona görə də o, 1955-ci ilə Böyük Pi-rehmodilə kəndində orta məktəbi "əla" qiyamışlər bitirib elə hom ilə də o vaxtı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. Fərqlənmə diplomi ilə təhsilini başa vuran Məmməd müəllim Elmi Şurənin qorarı ilə Aspiranturya tətbiyi olundu. 1960-63-cü illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. Məmməd Məmmədov artıq 1964-ci ilə fizika-riyaziyyat elmlər na-mizədi idi. Beləcə, başlıdə onun elm yolu yuxusuz gecələrinin şirin bahşının yolu. Yeni elmlər namızlığı, sonra texnika elmlər doktoru, sonra professor, da sonra isə eməkdar elm xadimi adına layiq görüldü. Onun elməsəsindəki uğurlarına diqqət yetirəndə molun olur ki, iki monoqrafiyanın, 3 kitabın, 65 elmi möqələnin, dörsliklərin və dərs vəsaitlərinin müəllif olub. Onun maqələləri, çıxışları, təmənəlxalq və beynəlxalq elmi konfrans və simpoziyumlarda iştirakçılarının diqqətindən qatdırılıb. Bu, Məmməd müəllimlərin Azərbaycan elminin temsilçisi kimi qazandığı uğurların çox kiçik bir göstəricisidir. Əşlində isə Məmməd Məmmədov hem ziyan, hem alım, hem də bir votənda olaraq öz mövqeyini, öz dosti-xəttini sevdirməyi bacaran İNSAN və ALİM iddi.

3 övladı, 6 novosi vo 2 nəticəsi olan Məmməd müəllimin 1995-ci ilə seçkilərində doğuldugu el-əbadan olan seçicilərin dəstəyi ilə Milli Məclisə deputat seçilmiş və İqtisadi Siyaset Komissiyasının sədri olmuşdu. O, bir millət vəkili kimi də ölkəmizi respublikamızın hüdüdlərindən kənardə da yüksək soviyyəde təqdim etməyi bacardı. Ona görə də onuna təmədya olan, onuna bərlidə Milli Məclisədə təmsil edilənlər Məmməd müəllim haqqında ümətlu dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb. Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxından təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan təmədya, onuna dəstələr, elə dərslərini vəsətən səyləmək dərəddindən etmirlər. Hər kənənə aqsaqqal kimi, diziibərk kişi kimi tanıyrə və belə də yaddaşdanıb.

Məmməd Məmmədovla bağlı fikirlerini qələmə alarkən onu yaxidan

